



İLHAM ƏLİYEV gerçəkliyi



Müstəqil Azərbaycan Respublikasının ən yeni dövrü ölkəmizin Prezidentinin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Dövlətimizə böyük uğurla rəhbərlik etdiyi on altı il müstəqillik dövrünün yarından çoxunu təşkil edir. Özünəməxsus çətinliklərlə, mürəkkəb situasiyalarla müşayiət olunan bu illər eyni zamanda həm də müstəqillik tariximizin salnaməsinə həkk olunmuş tarixi zəfərlərlə, yeni-yeni nailiyyətlərlə zəngindir.

Azərbaycan Respublikasının son onillikdə qazandığı böyük uğurları Prezident İlham Əliyev çətinlikləri yararaq, maneələri dəf edərək, möhkəm siyasi iradə, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində əldə etməyə müvəffəq olmuşdur. Bu illər Azərbaycan tarixində müstəqillik mərhələsinin keçid proseslərinin yekunu, yeni inkişafın böyük startı və cəmiyyət həyatının bütün sahələrinin ahangdar şəkildə hərəkətə gətirilərək böyük addımlarla irəli getməsi dövrüdür. İndi Azərbaycanda ele bir

sahə tapmaq olmaz ki, həmin istiqamətdə nəinki tərpəniş, irəliləyiş, sözün əsl mənasında, böyük inkişaf əldə edilməmiş olsun. İqtisadçı alimlər müstəqil Azərbaycanın İlham Əliyev mərhələsinin hətərəfli inkişaf dövrü kimi seçiyəndirirlər. Tarixçilər 2003-2019-cu illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Filosoflar bu dövrdən davamlı və dayanıqlı inkişaf illəri kimi söz açırlar. Ədəbiyyatçılardan nəzərlərində isə bu

dövr haqqı olaraq İlham Əliyev erası adlandırılır.

İlham Əliyev erası - müstəqillik dövrü Azərbaycan tarixinin xüsusi inkişaf mərhələsidir.

İlham Əliyev erası - dövlət müstəqilliyi dövrünün çiçəklənən epoxasıdır.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr müstəqil dövlətçiliyin özünütdədiq mərhələsidir.

Məhz bu illərdə Azərbaycan Respublikası həm regionda, həm də dünyada müstəqilliyi dövrünün siyasi-mənəvi varlığını həmişəlik isbat etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin strategiya kimi müəyyən etdiyi "Azərbaycanın dövlət müstəqilliyi dövrü, əbədidir" bəyanatı ideyadan reallığa çevrilmişdir.

Artıq Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası dünyada müstəqil siyasət həyata keçirən, hətərəfli şəkildə inkişaf etmiş və böyük gələcəyi olan bir dövlət kimi bütün səviyyələrdə qəbul olunur.

Müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin ideali. Prezident İlham Əliyevin gerçəkliyidir.

Ölkəmizdə dövlət idarəçiliyində siyasi varisiyin təmin edilməsi siyasi idealın reallığa çevrilməsi ilə nəticələnməmişdir.

İlham Əliyev gerçəkliyi - bütün yönərləri ilə inkişaf etmiş müasir Azərbaycandır.

İlham Əliyev gerçəkliyi - dünya birliyində söz sahibinə çevrilmiş Azərbaycan Respublikasıdır.

İlham Əliyev gerçəkliyi - Azərbaycanın və xalqımızın böyük gələcəyinin etibarlı şəkildə təmin edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi olması faktı da real gerçəklikdir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təmsalında bir dövlətin mükəmməl bir rəhbəri olmaqla bərabər, əlli milyonluq xalqın qüdrətli lideridir.

Ardı 2-ci səh.

Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan

Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat ayrılın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2019-cu il

Qüdrətli Azərbaycanın təminatçısı

Hər bir ölkənin inkişafında, dünyada söz sahibinə çevrilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur.

Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar həmin ölkənin sürətli inkişafını şərtləndirən amillərdən sayılır. Belə siyasi liderlərdən biri də məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin ən layiqli davamçısı kimi İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın adı dünyanın sürətlə inkişaf edən ölkələri sırasında çəkilir.

Uğurlarımızın müəllifi İlham Əliyevdir

Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti son illər hər bir



istiqamət üzrə uğurlu inkişaf yolu keçərək siyasi sabitliyini, iqtisadi imkanlarını və beynəlxalq mövqelərini daha da gücləndirib.

Ardı 3-cü səh.

Avropanın enerji tarixində Azərbaycan səhifəsi

Bu səhifəni yazan Prezident İlham Əliyevdir

Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi, zamanın tələbləri baxımından inkişaf etdirdiyi neft strategiyasının uğurlu nəticələrindən getdikcə daha çox bəhrələnməyə başlayırıq. Məhz bu strategiyanın həyata keçirilməsi Azərbaycanın hətərəfli inkişafını təmin edib, onu lider ölkələr sırasına çıxarıb.

İndi Azərbaycan bütün dünyada təkə neft diyarı kimi deyil, həm də qaz ixracatçısı kimi tanınır. Ölkəmizin xarici tərəfdaşları ilə birlikdə gerçəkləşdiriyi neft-qaz və ixrac layihələri zamanımızın bu qəbildən olan ən nəhəng layihələrindəndir. Təkə Xə-

zərין sahilindən başlayaraq 3500 kilometrlik məsafə qət edən, Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Yunanistanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından keçərək İtaliya torpağına "qədem qoyan" "Cənub qaz dəhlizi"ni göstərmək kifayətdir.

Ardı 3-cü səh.

Saray qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

Dekabrın 21-də Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınmış və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mənzillərin sənədlərini təqdim etmə mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin əhəlinin həssas qruplara diqqət və qayğının artırılması olduğunu vurğulayıb. Bu istiqamətdə atılan ardıcıl addımlardan bəhs edən aparat rəhbəri bildirib ki, şəhid ailələrinə və ölkəmizin ərzi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət qayğısı ildən-ildən artırılır. Cari ildə ölkəmizdə sosial sahədə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımlar atılmaqda, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlərin təqribən iki dəfə artırılması təmin edilib.

Hidayət Abdullayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının ildən-ildən gücləndirildiyini deyib. Bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq onların böyük əksəriyyəti verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib. Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlillinə avtomobil verilib, cari ildə nəzərdə tutulmuş 326 avtomobil planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.

Yeni mənzillə təmin olunan vətəndaşlar aparılan uğurlu islahatlardan, şəhid ailələrinə, müharibə əlillərinə daim artan dövlət qayğısından razı qaldıqlarını, onlara göstərilən yüksək qayğıya və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ardı 5-ci səh.

İslahatçı lider

İqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə yaşayan Azərbaycan əşkarlıq və şaffaflıq tələb edən vətəndaş cəmiyyətinə keçid mərhələsinə inamla adlayır. Yeni mərhələdə səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə demokratik islahatların dərinləşdirilməsi, habelə vətəndaş cəmiyyəti institutlarının inkişafı və liberal siyasi mühitin formalaşdırılması qarşısında ciddi vəzifələr kimi nəzərdən keçirilir.

Prezident İlham Əliyevin müəllifiyi ilə ötən 16 ildə möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələrini yazan respublikamız son illər daha heyretəməz, inqilabi xarakterli keyfiyyət dəyişikliklərinə imza atır. Müasir dünyada gedən proseslərə uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə köklü dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür tərzini dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir.

Sistem islahatlarının diktə etdiyi idarəetmə fəlsəfəsi

Prezident İlham Əliyevin son illər reallaşdırdığı islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsi yaşayır.

Ardı 3-cü səh.



Pambıq yenə üz ağardır

Ölkə iqtisadiyyatında aqrar sektorun xüsusi çəkisi var. Bu sahə əhatə dairəsinə və əhalinin məşğulluğuna görə digər sektorlardan üstündür.

Həmçinin kənd təsərrüfatı ölkənin ümumi inkişafını təmin edən əsas sahələrdən biridir. Eyni zamanda, bu sektorda qazanılan uğurlar digər sahələrin də yüksək nəticə əldə etməsinə təmin edir. Kənd təsərrüfatı məhsulları ərzaq istehsalında, yüngül və toxuculuq sənayesinin inkişafında əvəzolunmaz xammal bazasıdır.

Ardı 5-ci səh.



Əvvəlki 1-ci səh.

İlham Əliyev - planetin tale-yüklü məsələlərinin həllində söz sahibi olmaq haqqı qazanmış adlı-sanlı liderlərdən biridir.

Siyasi liderlik üçün xarakterik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin şəxsinde ahangdar şəkildə birləşmişdir.

Hətta İlham Əliyevin hərtərəfli inkişaf etmiş dövlət xadimi kimi əldə etdiyi böyük nailiyyətlər siyasi liderlik anlayışını daha da zənginləşdirmişdir. Dövlətçiliklə əlaqədar məsələlərə həm içəri-dən, dərindən baxmağı bacaran İlham Əliyev həm də müstəqil dövlətin daxilində və beynəlxalq müstəvidə baş verən proseslərə siyasi olimpin fəvqində dayanaraq nəzər salmaq qabiliyyətini nümayiş etdirməklə dövlət idarəçiliyində qeyri-adi dərəcədə istedad və fərqli yanaşmalara malik olduğunu nümayiş etdirmişdir.

Dövlətçilik üçün qəbul edilmiş ənənəvi, ümumi prinsiplərdən əlavə, bir neçə xarici dildə sərbəst danışması, çevik analitik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

İLHAM ƏLİYEV gerçəkliyi



postneft ölkəsi olaraq enerji resurslarından əldə etdiyi gəlirlər hesabına böyük miqyasda inkişaf etdirilmiş və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin şəxsinde ahangdar şəkildə birləşmişdir.

Hətta İlham Əliyevin hərtərəfli inkişaf etmiş dövlət xadimi kimi əldə etdiyi böyük nailiyyətlər siyasi liderlik anlayışını daha da zənginləşdirmişdir. Dövlətçiliklə əlaqədar məsələlərə həm içəri-dən, dərindən baxmağı bacaran İlham Əliyev həm də müstəqil dövlətin daxilində və beynəlxalq müstəvidə baş verən proseslərə siyasi olimpin fəvqində dayanaraq nəzər salmaq qabiliyyətini nümayiş etdirməklə dövlət idarəçiliyində qeyri-adi dərəcədə istedad və fərqli yanaşmalara malik olduğunu nümayiş etdirmişdir.

Dövlətçilik üçün qəbul edilmiş ənənəvi, ümumi prinsiplərdən əlavə, bir neçə xarici dildə sərbəst danışması, çevik analitik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".

Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik tənqidi və həzircavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsinə nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasıydan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir".



lirli sahəyə çevirmişik. Pambıqçılıqla məşğul olan regionlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımıza qoyulan vəzifələrə nail olmuşuq".

Eyni sözləri kənd təsərrüfatı sahəsindəki digər proqramların icrası sahələrində də əldə olunan nəticələr haqqında demək mümkündür. Dövlət büdcəsinin formalaşdırılmasında aqrar sektorun rolunun artması şəxsləndirilmiş iqtisadiyyat siyasətinin mühüm nəticəsidir.

Beləliklə, Prezident İlham Əliyevin "iqtisadi müstəqillik siyasi müstəqilliyin əsaslarını təşkil edir" formatında ifadə olunmuş strategiyası real iqtisadi inkişafa nail olmaqla özünü təsdiq etmişdir. Yeni Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadi siyasətin real nəticələri xüsusi çəkiyə malik olmuşdur.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi də İlham Əliyevin əfsanəni gerçəkləşdirmək istedadının real göstəricilərindən biridir. Artıq dördüncü mərhələsi keçirilməkdə olan regionların inkişafı üzrə Dövlət Proqramı geniş mənada ölkənin bütün coğrafiyasını inkişaf etdirən möhkəm siyasi-iqtisadi əsaslarına çevrilmişdir. Bu, ölkəmizdə kənddən şəhərə doğru axının qarşısını almış, işsizliyin aradan qaldırılmasına yol açmışdır. Regionlarda məhsuldar qüvvələrin proporsional qaydada yerləşdirilməsi və səmərəli fəaliyyətinin təşkil olunması ən müxtəlif yeraltı və yerüstü sərvətlərinin üzə çıxarılmasına, istismar edilməsinə, fayda verməsinə, gəlir gətirməsinə təkan vermişdir.

Hazırda ölkəmizdə elə iqtisadi rayon göstərmək mümkün deyildir ki, orada böyük inkişafın şahidi olmayasan. Dünyanın bir çox inkişaf etmiş ölkələrində inkişaf

daha çox böyük şəhərlər və onların ətrafındakı kəndlərdə cəmləşdiyi halda Azərbaycanda uçur dağ kəndlərindən tutmuş ölkəmizin fərqli imkanlara malik olan bütün regionlarında, Bakıtrafi kəndlərdə də hərtərəfli böyük inkişaf nəticə etibarilə müasir, yeniləşmiş inkişafın simasını müəyyən etmişdir.

Göründüyü kimi, regionları inkişaf etdirmək bütövlükdə Azərbaycanın inkişaf etdirmək üçün Prezident İlham Əliyev tərəfindən kəşf edilmiş qızıl açardır. İqtisadi inkişafın yüksək səviyyəsi təbii olaraq ölkəmizdə inkişaf etmiş elm, təhsil və mədəniyyət əsasında formalaşdırılmış yeni bir cəmiyyətin bərqərar olmasını şərtləndirmişdir.

Müstəqillik illərində Azərbaycan elminin keçdiyi məsuliyyətli və şərəfli yol Prezident İlham Əliyevin elm siyasətinin gerçək ifadəsidir.

XXI əsrin əvvəllərində böhran dövrünü tam başa vurmamış Azərbaycan Milli Elmlər Akademiyasında az sonra islahatlar həyata keçirilməklə elmi mühitə yeni nəfəs gətirilmişdir. Akademiyanın 2005-ci ildə keçirilmiş 60 illik və 2015-ci ildə keçirilmiş 70 illik yubileylərində ölkə Prezidentinin dərin məzmunlu nitqləri, akademiya səfərləri zamanı verdiyi tapşırıqlar və tövsiyələr ölkəmizin elmi ziyalılarını birləşdirən bu akademik qurumda fundamental tədqiqatlarla yanaşı, tətbiqi elmlərin də inkişafına geniş yol açmışdır.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında Yüksək Texnologiyalar Parkının yaradılması və inkişaf etdirilməsi sahəsində həyata keçirilməsinə dəstək verdiyi digər tədbirlər elmdə sahibkarlıq və innovasiya mühitinin formalaşdırılmasında həlledici addımlar olmuşdur. Hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında və Təc-rübə Sənaye Zavodunda rəqabətə davamlı məhsulların istehsalı, müdafiə qabiliyyətini inkişaf etdirməyə xidmət göstərən avadanlıqların ixtira edilməsi Azərbaycan elmi mühitinin yeni və gerçək hədəfləridir. Ölkə elminin beynəlxalq əlaqələrinin böyük sürətlə genişləndirilməsi də Prezident İlham Əliyev siyasətinin işığında baş verən gerçəkliklərdir.

Eyni zamanda, təhsil sahəsindəki böyük inkişaf da ölkə rəhbərimizin bu sahə üzrə müəyyən etdiyi inkişaf strategiyasının gerçək nəticəsidir. Ölkəmizdə beynəlxalq rəqabətə davamlı təhsil səviyyəsinə çatmaq üçün həyata keçirilən kompleks tədbirlər müstəqillik dövrünün yeni təhsil səviyyəsinə gəlib çatmasına imkan yaratmışdır. Prezident İlham Əliyevin dövlətçilik siyasətində mədəniyyətə diqqət və diqqətli yanaşması, beynəlxalq faktorlardan məqsədyönlü şəkildə istifadə etməyi özünəməxsus modelini formalaşdırmışdır. Bu düşünülən siyasət ölkəmizdə uğurla həyata keçirilir, özünün real bəhrələrini verir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Prezident milli mədəniyyətin inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şərait yaratmışdır. İkincisi isə Azərbaycan mədəniyyətinin dünyada tanınması, UNESCO siyahılarında qeyd edilməsinə, qorunmasına nail olunması Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə özvi sürətdə bağlıdır. Dünyada Azərbaycan qədr UNESCO siyahılarında qeyd edilməsinə, qorunmasına nail olunması Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə özvi sürətdə bağlıdır. Dünyada Azərbaycan qədr UNESCO siyahılarında qeyd edilməsinə, qorunmasına nail olunması Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə özvi sürətdə bağlıdır.

Prezident İlham Əliyevin dövlətçilik siyasətində mədəniyyətə diqqət və diqqətli yanaşması, beynəlxalq faktorlardan məqsədyönlü şəkildə istifadə etməyi özünəməxsus modelini formalaşdırmışdır. Bu düşünülən siyasət ölkəmizdə uğurla həyata keçirilir, özünün real bəhrələrini verir.

İk növbədə onu qeyd etmək lazımdır ki, Prezident milli mədəniyyətin inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şərait yaratmışdır. İkincisi isə Azərbaycan mədəniyyətinin dünyada tanınması, UNESCO siyahılarında qeyd edilməsinə, qorunmasına nail olunması Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə özvi sürətdə bağlıdır. Dünyada Azərbaycan qədr UNESCO siyahılarında qeyd edilməsinə, qorunmasına nail olunması Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə özvi sürətdə bağlıdır.

Məhz Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, müstəqil Azərbaycan Respublikası mədəniyyətə diqqət və diqqətli yanaşması, beynəlxalq faktorlardan məqsədyönlü şəkildə istifadə etməyi özünəməxsus modelini formalaşdırmışdır. Bu düşünülən siyasət ölkəmizdə uğurlu həyata keçirilir, özünün real bəhrələrini verir.

Bundan başqa, Azərbaycan mədəniyyətlərarası dialoqla dinlərarası harmoniya arasında böyük körpü yaradılmışdır. Prezident İlham Əliyevin dövlətçilik təlimində dinlərarası dialoqla paralel şəkildə aparılan və biri digərini tamamlayan tolerantlıq siyasəti mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin dini dəyərlərə mənəvi mədəniyyətin aparıcı istiqamətlərindən biri kimi baxması öz növbəsində multikulturalizm və tolerantlıq təlimini meydana çıxarmışdır.

Dövlət başçısının bəyan etdiyi aşağıdakı sözlər ölkəmizdə aparılan multikulturalizm və tolerantlıq siyasətinin ana təzislərindən ibarətdir: "Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanca

sülh və ləyaqət şəraitində bir aile kimi yaşamışlar". Dövlət səviyyəsində məqsədyönlü şəkildə aparılan bu müdrik siyasət bu gün respublikamızda möhkəm ictimai-siyasi sabitliyin yaradılmasına, çoxmillətli mədəniyyətin inkişaf etdirilməsinə və nümunəvi birgəyaşayışa öz töhfələrini verməkdədir.

Azərbaycanda multikulturalizm - mədəniyyətlərarası dialoq, tolerantlıq və dinlərarası harmoniyanın qızıl açarı kimi düşünülmüşdür. Mədəniyyət Nazirliyi ilə paralel şəkildə Qafqaz Müsəlmanları İdarəsinin və Dini İşlər üzrə Dövlət Komitəsinin də multikulturalizm siyasətinə dəstək verən tədbirlər həyata keçirilməsi ölkəmizdə multikulturalizm və tolerantlıq anlayışlarının nə qədər vəhdət təşkil etdiyini təsəvvür etməyə imkan yaradır.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Bundan başqa, iqtisadiyyatın şəxsləndirilməsi siyasətinin həyata keçirilməsi İlham Əliyevə neft gəlirlərindən əslən olan Azərbaycanın ölkənin digər sahələrindən, xidmət sahələrindən və daxili potensialından gəlir əldə edən bir respublikaya çevirmək imkanları yaratmışdır.

Cəsarətlə demək olar ki, İlham Əliyev Azərbaycan dövlətçiliyində postneft dövrü inkişaf modelinin yaradıcısıdır. İlham Əliyev böyük bacarıqla Ulu Öndər Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi"nin müddəalarını tam yerinə yetirməklə Azərbaycanın neft sərəvərlərini xalqımıza xeyir və uğur gətirməsinə tam nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan (Əzrurum) neft-qaz kəməri görkəmli dövlət xadimi Heydər Əliyev başladıqı və Prezident İlham Əliyevin tamamladığı, başa çatdırdığı beynəlxalq layihədir. Bunlar Azərbaycan Respublikasının inkişafının arteriyasıdır. Bununla belə, İlham Əliyevin uzaqgörənliyi sayəsində postneft dövrünün realıqları ölkədə aqrar sektorun, turizm şəbəkəsinin, neqliyat faktorunun inkişaf etdirilməsi siyasətini meydana qoymuşdur.

Hazırda dövlət büdcəsinin formalaşdırılmasında qeyri-neft sektorunun yeni və həcmi artmaqda davam etməkdədir. Azərbaycan

mümkündür. Sözlün əsl mənasında hazırda Azərbaycan multikulturalizm, tolerantlıq araşdırmalarının əsas mərkəzlərindən biri kimi qəbul olunur.

Azərbaycan alimləri yazdıqları tədqiqat əsərləri ilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya siyasətinin mahiyyətini elmi əsaslarla müəyyən edərək xalqa çatdırırlar. Bu isə Azərbaycan alimlərinin Prezident İlham Əliyev və müstəqil dövlətçiliyimiz qarşısındakı borcudur.

Bütövlükdə Azərbaycan xalqı kimi, ölkəmizin ziyalıları, alimləri, müəllimləri və yazıçıları Prezident İlham Əliyevin daxili və xarici siyasətini, inkişaf strategiyasını ürəkdan bəyənir və müdafiə edirlər. Biz möhkəm şəkildə inanırıq ki, son vaxtlar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən struktur və kadr islahatları Azərbaycan Respublikasını daha böyük inkişaf yoluna çatdırmağa xidmət edən qətiyyətli və düşünülmüş addımlardır.

Bu məqsədyönlü islahatlar inkişafın yeni mərhələsinə çatmaq üçün yeni enerjiyə, daxili potensialın yenidən həyata keçirilməsinə ciddi ehtiyacın ifadəsidir. Heç bir şübhə ola bilməz ki, bu vaxta qədərki dövrdə ölkəmizdə mədəniyyətin inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin inkişafına nail olmasına, qarşılıqlı eməkdaşlığın inkişafına sanballı töhfələr verir.

Fikrimizcə, Azərbaycan mədəniyyətinin vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xad



“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 473; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7, (I kitab), maddə 1442; 2019, № 1, maddə 22, № 7, maddə 1206) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 79-cu maddənin üçüncü hissəsinin yeddinci abzasında “verir” sözündən sonra “, verilmis izahların aktuallığını təmin etmək məqsədilə onların yenilənməsini təşkil edir” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmununda 79-1-ci maddə əlavə edilsin: **“Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması**

Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həlləinə yanaşmasının sabitliyinə və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun 2020-ci il martın 1-dən tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, “Məhkəmələr və ha-

kimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həl etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2019-cu il

Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1673-VQD, 1677-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmununda 82.2-1 - 82.2-7-ci maddələr əlavə edilsin:

“82.2-1. Bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətlər haqqında işlər üzrə bərsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-2. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli şəxsdən) xahiş edə bilərlər.

82.2-3. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim etmək hüququ vardır.

82.2-4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) əsaslandırılmağa borcludur.

82.2-5. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər ekspert tədqiqatının obyektini kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyektini kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-6. Ekspertiza bu Məcəllənin müddəalarına nəzərdə tutulmuş inzibati xətlər haqqında işlər üzrə icraatın iştirakçılarının hüquqlarına riayət olunmaqla keçirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertizanın keçirilməsini gedişi haqqında məlumat əldə etmək hüququ vardır.

82.2-7. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq, həmçinin tədqiqat aparmaq üçün materialları məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) götürmək mümkün deyilsə, yaxud çətinlik törədirsə, məhkəmədə, səlahiyyətli orqanda,

yaxud kənar yerdə keçirilə bilər. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin kənar yerdə keçirilən ekspertizada iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsinə iştirak edə bilərlər. Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və eksperta izahlar verə bilərlər.”;

1.2. 82.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.”;

1.3. aşağıdakı məzmununda 82.6 - 82.8 və 82-1-ci maddələr əlavə edilsin:

“82.6. Ekspertizanın aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilərkən bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilir. Bu halda tədqiqatların müəkkəblilik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti hakimə, səlahiyyətli orqanla (vəzifəli şəxsə) yazılı formada razılaşdırılır.

82.7. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğu müəyyən edildikdə ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatət göndərir. Vəsətətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

82.8. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb edildikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 82.5-ci maddəsində nəzərdə tutulan müddət uzadılır.

Maddə 82-1. Şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması

82-1.1. İnzibati xətlər haqqında işlər üzrə bərsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafeleinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər.

82-1.2. Bərsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin sifarişli ilə ekspertiza həmin şəxsə və ya onun nümayəndəsinin sifarişli ilə məhkəmə ekspertizası idarəsinin rəhbəri arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanın sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

82-1.3. Ekspert müqavilədə göstərilən müddətdə yazılı formada rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-cü bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 41.4-cü maddədə “qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri” sözləri “qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri” sözləri ilə əvəz edilsin;

1.2. 41.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir.”;

1.3. aşağıdakı məzmununda 41.5-1-ci maddə əlavə edilsin: “41.5-1. Ekspertizanın aparılmasını bu Qanunun 41.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən

əsaslandırılmış səbəblər göstərilərkən bu barədə inzibati orqana məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların müəkkəblilik dərəcəsinə nəzərə alınmaqla ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edir.”;

1.4. aşağıdakı məzmununda 41.8-ci maddə əlavə edilsin: “41.8. Maraqlı şəxslər onların mənafeleinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertizasına rəsmi müraciət etmək hüququna malikdirlər.

Maraqlı şəxsin sifarişli ilə ekspertiza həmin şəxsə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanın sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

Ekspert ekspertizanın sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişli ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cü bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, №11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23, № 7, maddə 1199) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmununda 29-1-ci maddə əlavə edilsin:

“Maddə 29-1. Məhkəmə ekspertizası
İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.”;

1.2. 98.2-98.6-cı maddələr ləğv edilsin;

1.3. Aşağıdakı məzmununda 98-1-ci maddə əlavə edilsin:

“Maddə 98-1.Kassasiya instansiyası məhkəmə icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi

98-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn

tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

98-1.2. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclası Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənün səsi həlledici sayılır.

98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardada təsbit edir.

98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardada müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdır.

98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardada müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cü bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421; 2018, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.4-cü maddə ləğv edilsin;

1.2. aşağıdakı məzmununda 265.5-ci maddə əlavə edilsin: “265.5. Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərk



"Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərar alır:

Maddə 1. "Kinematografiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 684; 2007, № 10, maddə 938) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilmişdir:

1.1. birinci hissədə "tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi" sözləri çıxarılıb;

1.2. ikinci hissəyə "yayımı və nümayişi" sözlərindən sonra "bu Qanunun, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun və kinematografiya sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilmişdir;

1.3. ikinci hissə müvafiq olaraq üçüncü hissə hesab edilsin və aşağıdakı məzmununda ikinci hissə əlavə edilsin:

"Kino və videofilmlerin yaşa görə təsnifatlandırılması "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq həyata keçirilir."

Maddə 2. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12 (I kitab), maddə 2254; 2018, № 1, maddə 16, № 5, maddə 891, № 6, maddə 1166; 2019, № 3, maddə 376) aşağıdakı dəyişikliklər edilmişdir:

2.1. 10-cu maddəyə aşağıdakı məzmununda ikinci hissə əlavə edilmişdir: "Uşaqlar arasında dövrüviyyə qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyə borcudur";

2.2. 60-cı maddənin birinci hissəsinin 5-ci bəndinə "efirə verildikdə" sözlərindən sonra ", o cümlədən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə pozdquda" sözləri əlavə edilmişdir.

Maddə 3. "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343; 2013, № 5, maddə 483; 2017, № 2, maddə 143; 2019, № 3, maddə 377) 20-ci maddəsinə aşağıdakı məzmununda dördüncü hissə əlavə edilmişdir: "Uşaqlar arasında dövrüviyyə qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməyə borcudur";

Maddə 4. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987; 2018, № 2, maddə 153, № 6, maddə 1167, № 12 (I kitab), maddə 2477) aşağıdakı dəyişikliklər edilmişdir:

4.1. 11.5.3-cü maddəyə "onların baxa biləcəyi vaxtda göstərilməsinə" sözləri "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun nəzərdə tutulan vaxtda göstərilməsinə (xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarında yayımı istisna olmaqla) və həmin Qanunun tələblərini icrasına sahəsində digər tələblərin icrasına" sözləri ilə əvəz edilmişdir;

4.2. 33-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin: "Uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması

Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun nəzərdə tutulmuş qaydada həyata keçirilir";

4.3. 35.14-cü maddədə "aşağıdakı tələblərə" sözləri "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla aşağıdakılara" sözləri ilə əvəz edilmişdir;

4.4. aşağıdakı məzmununda 40.2.2-2-ci maddə əlavə edilmişdir: "40.2.2-2. informasiya məhsulunun "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlandırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayımlamaq";

Maddə 5. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281; 2016, № 12, maddə 1988; 2018, № 6, maddə 1170, № 12 (I kitab), maddə 2478; 2019, № 4, maddə 599) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilmişdir:

5.1. 7.0, 7.0.1 - 7.0.10-cu və 7.1-ci maddələr müvafiq olaraq 7.1, 7.1.1 - 7.1.10-cu və 7.2-ci maddələr hesab edilmişdir;

5.2. 7.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və aşağıdakı məzmununda 7.1.11-ci maddə əlavə edilmişdir:

"7.1.11. uşaqlar arasında dövrüviyyə qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın yayılması ilə bağlı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun müəyyən edilmiş tələblərə riayət edilməsi";

Maddə 6. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346; № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12 (I kitab), maddə 2255; 2018, № 6, maddə 1161; 2019, № 4, maddə 588, № 7, maddə 1177) aşağıdakı dəyişikliklər edilmişdir:

6.1. 33.1.3-1-ci maddədə "sağlamlığına və inkişafına ziyan vuran" sözləri "zərərli" sözü ilə əvəz edilmişdir və "istifadə imkanlarını" sözlərindən sonra "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilmişdir;

6.2. aşağıdakı məzmununda 33.1.9-5-ci maddə əlavə edilmişdir: "33.1.9-5. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etmək";

6.3. 34.1.2-1-ci maddədə "sağlamlığına və inkişafına ziyan vuran" sözləri "zərərli" sözü ilə əvəz edilmişdir və "qorunması üçün" sözlərindən sonra "texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə müvafiq" sözləri əlavə edilmişdir.

Maddə 7. "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9; 2018, № 12 (I kitab), maddə 2479) aşağıdakı dəyişikliklər edilmişdir:

7.1. 11.1.3-cü maddəyə "adlarını" sözlərindən sonra ", həmçinin "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq tədbirin keçirilməsi barədə əfsanələr və digər elanların üzərində təmasanın aid edildiyi yaş kateqoriyasına dair işarəni" sözləri əlavə edilmişdir;

7.2. 11.1.5-ci maddəyə "yerini" sözlərindən sonra ", o cümlədən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq təmasanın aid edildiyi yaş kateqoriyasına dair işarəni" sözləri əlavə edilmişdir.

Maddə 8. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2019-cu il

"Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərar alır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında",

"Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2019-cu il

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 716 nömrəli Fərmanın icrası ilə əlaqədar qərar alır:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərma-

nı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 235; 2014, № 9, maddə 1027; 2017, № 3, maddə 353; 2018, № 9, maddə 1839; 2019, № 3, maddə 410) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasname"nin 3.0.20-10-3.0.20-12-ci yarımbəndləri müvafiq olaraq 3.1.20-10-3.1.20-12-ci yarımbəndlər hesab olunsun və aşağıdakı məzmununda 3.1.20-13-cü yarımbənd əlavə edilmişdir:

"3.1.20-13. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan

Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, bu informasiya məhsullarının ekspertizasını təşkil etmək";

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2019-cu il

Bakıda Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Diaoloğunun ikinci raundu keçirilib



Bakıda Azərbaycan və Avropa İttifaqı (AI) arasında Təhlükəsizlik Diaoloğunun ikinci raundu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarından ekspertlərin daxil olduğu Azərbaycan və Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi məsələlər üzrə baş katibinin müavini Jan-Kristof Belyarın rəhbərlik etdikləri nümayəndə heyətləri qarşılıqlı maraqa doğuran vacib siyasi və təhlükəsizlik məsələləri, o cümlədən münafiqliklərin həlli və bəhrənlənmə idarə olunması, regional və beynəlxalq təhlükəsizliyə təhdid və çağırışlar ətrafında fikir

mübadiləsi aparıb, praktiki əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərində öz sədaqətini bir daha təsdiq edib, beynəlxalq nizamın əsasını kimi bu prinsiplərə tam riayət olunmasının vacibliyini vurğulayıblar.

Avropa İttifaqının nümayəndə heyəti Al rəsmilərinin, xüsusilə də Al Şurasının Prezidenti Donald Tuskun və İttifaqın Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dair əvvəllər ifadə olunmuş dəstəyi bir daha təsdiq edib.

Tədbirdə TANAP layihəsinin bu yaxınlarda fəaliyyətə başlaması və TAP layihəsinin gözəllənən yekunlaşması kontekstində "Cənub qaz dəhlizi"nin Avropa bazarlarına enerji nəqlinin şəxələndirilməsində vacibliyi bir daha qeyd olunub. Al nümayəndə heyəti Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. Azərbaycan və Avropa İttifaqı arasında yeni Al-Azərbaycan Sazişi üzrə danışıqların yekunlaşmasının vacibliyi vurğulanıb.

Nümayəndə heyətləri təhlükəsizlik məsələləri üzrə dialogu davam etdirmək və növbəti raundu 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirmək barədə razılığa gəliblər.

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirliyinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin, eləcə də psixologların təlim-metodiki toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdikləri ki, əvvəlcə Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ali Baş Komandanımızın Silahlı Qüvvələrə qarşısında qoyduğu mühüm vəzifələrin müvafiqiyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüş hazırlığı səviyyəsinin, döyüş qabiliyyətinin, şəxsi heyətin vətənpərvərlik ruhunun artmasından, ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirləndən, həyata keçirilən irimiqəti islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməsinə səbəb olduğundan danışıb və 2020-ci ildə müvafiq sahədə görülməli işlər barədə Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəisi müavini general-mayor Rəşad Əliyev Azərbaycanlı ideologiyası əsasında hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. Tədbirdə birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirliyinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin Azərbaycan Ordusunda tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, gənclərdə hərbi



xidmət nüfuzunun yüksəldilməsi, hər bir gənc döyüşçünün müqəddəs məqsəd uğrunda mübarizə aparmasının mahiyyətini dərinlən dərk etməsi və psixoloji təminatın mövzularında məruzələri dinlənilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayilovun "Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birləşmə" Daxili İşlər Nazirliyinin əməkdaşları, polis polkovnik-leytenantı Mubəriz Ağayev "Avtəqəzaların qarşısının alınmasında hüquqi, profilaktik və tərbiyəvi tədbirlərin tətbiqi", BDU-nun Jurnalistika fakültəsinin dekani Vüqar Zifəroğlunun "İnformasiya müharibəsi", Qarabağ Müharibəsi Əlilləri, Vətənlər və Şahid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev

vin "Azərbaycan Ordusunun nüfuzunun artırılmasında və teran təşkilatları ilə birləşmə təşkil edilən fəaliyyət" mövzularında məruzələri dinlənilib. "İlin ən yaxşı psixoloq" müsabiqəsinin qaliblərindən baş leytenant Reyhan Maniyeva və baş leytenant Aqil Namazov tədbir iştirakçıları ilə təcrübə mübadiləsi aparıb və şəxsi heyət psixoloji yanaşmanın yeni üsullarından danışıblar.

Toplantıda, həmçinin bir çox xidməti mövzular ətrafında da fikir mübadiləsi aparılıb, beləliklə və parlament seçkilərinin təşkil və keçirilməsi məsələlərindən danışılib, 2020-ci ildə Azərbaycan Ordusunda ideoloji işin prioritet istiqamətləri və mənəvi-psixoloji təminatın təşkilinə dair müvafiq tapşırıqlar verilib.

Sonra 2019-cu tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçulara mükafatlandırılıb. Toplantının yekununda Bakı Bələdiyyə Teatrının və Hezi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdüçüsü polkovnik Abdulla Qurbaninin müəllifi və quruluş rejissoru olduğu, Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Qurbanovun xatirəsinə ithaf olunan "Çingiz dastanı" tamaşası nümayiş etdirilib.

Pambıq istehsalında tarixi nailiyyət

Pambıq yenə üz ağardır

Əvvəlki 1-ci sahə.

Məlum səbəblər üzündən ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da tənəzzül hökm sürürdü. Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətini yaxşı bildiyi üçün həmişə bu sahəyə xüsusi diqqət yetirirdi. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra Ümmümilli Lider bu sektorda köklü islahatlar keçirdi. İlk növbədə MDB məkanında torpaq onun həqiqi sahibi olma kəndiyə verildi. Beləliklə, aqrar sektorda müasir dövrün tələblərinə uyğun olaraq bazar münasibətləri formalaşmağa başladı. Çünki dünyada aqrar sektorda baş verən inkişaf tarixinə diqqət yetirdikdə görürük ki, azad kəndli daha yüksək məhsuldarlıq əldə edə bilər.

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı ağır çəkiliyə malikdir. Bu sahədə pambıqçılığın özünəməxsus yeri var. Ölkəmizdə isə pambıqçılığın inkişaf tarixi Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyev Azərbaycanca rəhbərliyə gəldiyi 1969-cu ildə ölkədə 200 min hektarda pambıq ekilməmişdi, sahələrdən 300 min ton pambıq yığılmışdı, məhsuldarlıq 15 sentner səviyyəsində idi. Ümmümilli Liderin bu sahədə gördüyü nəhəng işlər sayəsində ölkədə məhsuldarlıq 30 sentnerə yüksəlmiş, 1981-ci ildə isə rekord həcmdə 1 milyon tondan çox pambıq yığılmışdır.

30.7 sentner, Saatlıda 30.4 sentner, Beyləqda 30.3 sentner olub. Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görülməli tədbirlərə bağlı keçirilən müşavirədə pambıqçılığın digər sahələrin inkişafına göstərdiyi müsbət təsiri yüksək qiymətləndirərək demişdir: "Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərik ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq məhsul, 22.5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilmişdir. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyyan yeni kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda məhsul ixrac edirik. Ancaq əsas vəzifə məhsul ixracı deyil, bu, birinci hədəfdir, - əsas məsələ son məhsul ixrac etməkdir".

Buna nail olmaq üçün lazımi tədbirlər görülür. Belə ki, tezliklə ölkədə fəaliyyət göstərəcək yüngül və toxuculuq sənayesi müəssisələri pambıqdan yüksək keyfiyyətli son məhsul istehsal edərkən daxili tələbatı da ödəyəcək, onları ixrac da edəçək. Əsas hədəf də budur.

30.7 sentner, Saatlıda 30.4 sentner, Beyləqda 30.3 sentner olub.

Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görülməli tədbirlərə bağlı keçirilən müşavirədə pambıqçılığın digər sahələrin inkişafına göstərdiyi müsbət təsiri yüksək qiymətləndirərək demişdir: "Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərik ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq məhsul, 22.5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilmişdir. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyyan yeni kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda məhsul ixrac edirik. Ancaq əsas vəzifə mə



Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib



Dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyada aşağıdakı məsələlər müzakirə olunub:

1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.
2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi.
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi.
4. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi.
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.
6. Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah vardır. Sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu ildə imzaladığı müvafiq fərman və sərəncamlara əsasən muxtar respublikanın rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması, Ordubad Su Elektrik Stansiyasının tikintisi, çoxmənzilli binaların dən örtüklərini təmir və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Şəhur Sənaye Məhəlləsinin yaradılması, əhalinin işləməli suya tələbatının ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının layihələndirilməsi, əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması, Süni Mayalanma Mərkəzinin yaradılması, ailə və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında ümumilikdə 77 milyon manatdan artıq vəsaitin ayrılması muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyətə malik olmuşdur.

2019-cu ildə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilmiş, makroiqtisadi göstəricilər artmışdır. Başa çatmaqda olan muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələr yadda qalmış, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunmuş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olmuşdur.

Müvafiq potensialdan istifadə edilməklə yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaratmışdır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 6202 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. Ümumi daxili məhsulun 58 faizdən çoxu istehsalın payına düşmüşdür.

Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər muxtar respublikanın istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxşaxəli inkişafına səbəb olmuşdur. Cari ilin ötən dövründə sahibkarlara 24 milyon 546 min manat kredit verilmiş, 72 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, 37 hüquqi və 3459 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır. Sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsul olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Aqrar sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də müasir kənd təsərrüfatı texnikası və texnologiyaların muxtar respublikaya aqılın gətirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə "Naxçıvan Aqrarizinq" Açıq Səhmdar Cəmiyyətinin xəttinə 319 məxtəlif adda kənd təsərrüfatı texnikası və

texnoloji avadanlıq, 2020-ci ildə əkinlərin verilməsi üçün 6 min ton karbamid gübrəsi alınmış, məhsul istehsalçılarına il ərzində 7 min 174 ton mineral gübrə verilmişdir.

Əhalinin ərzaq məhsulları ilə təminatında heyvandarlığın xüsusi çəkiyə malik olması nəzərə alaraq bu sahənin inkişafı da diqqətdə saxlanılmışdır. Heyvandarlığın inkişafı ilə əlaqədar cari ilin ötən dövründə fermerlərə 9 milyon 468 min manatdan çox kredit verilmişdir.

Kənd təsərrüfatının inkişafında arıçılıq da mühüm əhəmiyyətə malikdir. "2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı"nın icrası cari ildə də davam etdirilmiş, ötən dövr ərzində arıçılıqla məşğul olanlara 601 min manat kredit verilmişdir. Muxtar respublikada "Arıçılıq məhsulları-bal" festivalının ardıcıl olaraq keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. Artıq ikinci ildir ki, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırmış, 2019-cu ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 798-ə çatdırılmışdır.

Aqrar sektorun inkişafında ailə təsərrüfatlarının xüsusi rolu nəzərə alınaraq 2019-cu il muxtar respublikada "Ailə təsərrüfatları ili" elan edilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur. Otən dövrdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarının birgə koordinasiya siyasəti təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə təsərrüfatları İctimai Birliyi yaradılmış, 87 ailə təsərrüfatına 820 min manatdan artıq güzəştli kredit verilmiş, ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsulların satışına dəstək göstərilməsi məqsədilə "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilmişdir.

Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərmiş, muxtar respublikada 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Əsas kapitala investisiya qoyuluşlarının həcmi tikinti-quruculuq işlərinin genişlənməsinə, kəndə şəhər arasındakı fərqin ortadan qaldırılmasına, rayonların tarazlı inkişafına mühüm təsir göstərir.

Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin etmiş, Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən qurulmuş, Şahbuz Rayon Dövlət Arxiv və Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmış, 10 kənd və 11 xidmət mərkəzi, Kəngərli, Sədərək və Babək rayonlarının hər birində bir yaşayış binası tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərində iki yaşayış binasının və Gəncər şəhərində yaşayış kompleksinin, Şərur, Ordubad və Şahbuz rayonlarının hər birində bir yaşayış binasının, Sədərək Gömrük Keçid Məntəqəsi üçün müasir kompleksin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər diqqətdə saxlanılmış, 2019-cu ilin ötən dövründə Culfa rayonunda 28 yeni nəsil telefon stansiyasının quraşdırılması davam etdirilmiş, yaşayış məntəqələrində 8 yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilmiş, muxtar respublikada ərazisində ümumilikdə 97

min metr fiber-optik, 143 min metro yaxın rabitə xətləri çəkilmişdir.

Son illər muxtar respublikada qazanılmış ən yüksək nailiyyətlərdən biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu sahənin inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər cari ildə də davam etdirilmiş, Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə günəş elektrik stansiyası, Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilmiş, Ordubad rayonunda Şərur Su Elektrik Stansiyasının, Şərur rayonunda yarımstansiyasının, Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Hazırda tikintisi davam edən 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası fəaliyyətə başladığından sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaulunan enerji ilə təmin edəcəkdir.

Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırmış, cari ilin ötən dövründə muxtar respublika üzrə 3250 yeni iş yeri açılmışdır.

Muxtar respublikanın iqtisadi inkişafında əsas prioritetlərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlər, xüsusilə ixracın stimullaşdırılması, istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2019-cu ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86,0 faizi, yaxud 425 milyon 539 min ABŞ dolları ixracın payına düşmüş, müsbət saldo yaranmışdır.

Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2019-cu ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1720-si ali, 244-ü orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1192-si ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 281 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi və vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Səhiyyə xidmətlərinin səviyyəsinin müasir tələblərə çatdırılmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə artıq 2018-ci ildən muxtar respublikanın Sədərək, bu ildən isə Şərur, Kəngərli, Şahbuz və Ordubad rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanmışdır.

Muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayğıdır xüsusi yer tutur. Bu məqsədlə yeni məscidlər tikilir, tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Turizmin kompleks şəkildə və davamlı inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi muxtar respublikaya gələn turistlərin sayını idən-ile artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı"nın və Ali Məclis Sədri 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası görülən işlərin davamlılığını təmin edilməsinə gəni imkanlar yaratmaqdadır.

Muxtar respublikada 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 9 nəfərə, Çər-nobil Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 3 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərək sağlamlığını itirmiş 3 nəfərə, ümumilikdə 17 ailəyə yeni fərdi ev və mənzillər verilmişdir. Bununla yanaşı, 1941-1945-ci illər müharibəsində sağlamlığını itirmiş 2 nəfər, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 22 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 9 nəfər və Çər-nobil Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 2 nəfər, ümumilikdə 35 nəfər minik avtomobilləri ilə təmin edilmişdir.

2019-cu ildə Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın müdafiə potensialı daha da möhkəmləndirilmişdir. Muxtar respublikada ordu, birləşmə və hissələrdə yeni xidmət və yaşayış kompleksləri istifadəyə verilmişdir.

Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsinin təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmış, məktəb üçün müasir kompleks istifadəyə verilmişdir.

Öldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Sadəm ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələcək il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır".

Sonra Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vəqif Rəsulov çıxış ediblər.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edib, "Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Fondunun sədri Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi barədə çıxış edib, sessiyada "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edildi.

Gündəlikdə duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Ülker Bayramovanın hesabatı dinlənilib və qərar qəbul edildi.

Sessiyada altıncı məsələnin müzakirəsi zamanı diqqətə çatdırıldı ki, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə də müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Həmin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər əsasən publik hüquqi şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilib və qanunun mətnində əsasən texniki xarakter daşıyan dəyişikliklər aparılıb. Müvafiq olaraq "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanıb.

Hər iki məsələ ilə əlaqədar qanun layihələri oxunub, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının Qanunu və "Publik hüquqi şəxslər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edildi.

Ali Məclisin Sədri 2019-cu ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, 2020-ci ildə uğurlar arzulayıb.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası öz işini başa çatdırdı.

23 dekabr bələdiyyə seçkiləri günüdür

Abşeron bələdiyyə seçkilərinə hazırdır



Hər bir demokratik ölkənin siyasi-ictimai həyatında mühüm hadisələrdən biri seçkilərdir. Seçkilərin demokratik, azad və ədalətli keçirilməsi isə mütərəqqi inkişafın əsasını təşkil etməklə yanaşı, seçkilər orqanların xalq tərəfindən formalaşdırılmasının ayarı ifadəsidir. Azərbaycanda da seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur.

Prezidentin növbəti töhfəsi

Hazırda respublikamız bələdiyyə seçkiləri ərəfəsindədir. Dekabrın 23-də vətəndaşlar növbəti 5 il üçün yerli özünüidarəetmə orqanlarına üzv seçilmək istəyən namizədlər səs verəcəklər. 1606 bələdiyyəyə 15 min 156 bələdiyyə üzvü seçilməlidir. Seçkilərlə bağlı bütün hərəkət və tədbirlər Təqvim Planına uyğun həyata keçirilib. Respublikamızın aparıcı rayonlarından olan Abşeron əhatə edən dairə və mənəqə seçki komissiyalarında seçkilərə hazırlığın gedişi bunu təsdiq edir.

Abşeronda diqqətimizi ilk çəkən isə bütövlükdə rayonda və onun inzibati mərkəzi olan Xırdalan şəhərində gedən quruculuq prosesləri oldu. Son illər görkəmli xeyli dəyişən, yeni möhtəşəm və əzəmətli ünvanları, parkları ilə sakinlərini sevindirən Xırdalan in-diy Azərbaycanın aparıcı şəhərləri sırasına yer alır. Yüksək mərtəbli yaşayış evləri, inzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.

Dekabrın 16-da isə Prezident İlham Əliyev Xırdalanla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, şəhərdə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyev küçüləri əsaslı təmir olunacaq. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat ayrılacaq. Bu, şəhərin təmsalında bütövlükdə Abşeronda aparılan abadlıq və quruculuq işlərinə dövlət başçısının növbəti töhfəsidir.

Rayonda 15 bələdiyyə yenidən formalaşacaq

Ölkədə gedən sosial-iqtisadi proseslərdə öncülük sırasına olan Abşeron həm də siyasi fəallığı, ölkə miqyaslı siyasi proseslərdə sakinlərinin müştəkkil iştirakı ilə diqqətə cəlb edir. İstər prezident, istər parlament, istər də bələdiyyə seçkiləri bu rayonda həmişə yüksək səviyyədə baş tutmuş və indiyədək heç bir seçkidə qanun pozuntusu qeydə alınmamışdır. Rayonu əhatə edən seçki dairələri üzrə seçkilərdə fəal iştirak edənlər hər zaman layiqli namizədlər dəstəkləyiblər. Məsələn, ötən il keçirilən prezident seçkilərində

Reşad CƏFƏRLİ,
"Azərbaycan"

Hamiya bərabər şərait yaradılıb

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb. Hacıqabul rayonunda həmin gün 163 nəfər bələdiyyəyə üzv seçiləcəkdir. Namizədlərin sayı isə 446 nəfərdir. Onların 144 nəfəri Yeni Azərbaycan, Böyük Qurtuluş, Ana Vətən, Azərbaycan Sosial Demokrat, Azərbaycan Demokrat Maarifçilik partiyaları tərəfindən irəli sürülmüş, 23 nəfəri isə namizədliyinə öz təşəbbüsü ilə qeyd etmişdir.

58 sayılı Hacıqabul-Kürdəmir DSK-nin sədri Mə-

həmməd Hacıyev söhbət zamanı bildirdi ki, dairə üzrə 49 seçki mənəqəsi fəaliyyət göstərir. Onların 29-u yeni inşa edilən, 20-si əsaslı şəkildə təmir və bərpa olunmuş təhsil, mədəniyyət obyektlərində yerləşir. Mənəqələrin hamısı lazımi seçki vəsaitləri ilə təmin edilmiş, seçki siyahıları dəqiqləşdirilmiş, mənəqələrin giriş hissəsində asılmışdır. 8 seçki mənəqəsində veb-kamera quraşdırılmışdır. Dairə üzrə mənəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri

üçün seminar-müşavirələr, izahat və məlumat xarakterli maarifləndirici tədbirlər keçirilmişdir.

Komissiyaların sədri daha sonra qeyd etdi ki, bütün namizədlər üçün bərabər şərait yaradılmışdır. Onların seçkilərlə görüşləri, təbliğat aparmaları üçün açıq və qapalı yerlər ayrılmışdır. Seçkilər müşahidə etmək üçün 16 müşahidəçi qeyd alınmışdır.

Seyran CAVADOV,
"Azərbaycan"

Seçkilərə hazırlıq işi başa çatıb



Artıq neçə illərdir ki, fəaliyyət göstərən bələdiyyələrin təkmilləşdirilməsi üçün dövlət tərəfindən atılan addımlar təhliqlə qarşılıdır. Odu ki, insanlar bələdiyyə seçkilərində daha savadlı, işgüzar, təşkilatçılıq qabiliyyəti yüksək olanlara səs verməyə çalışırlar.

44 sayılı Sumqayıt-Xızı seçki dairəsinin 1 sayılı seçki mənəqəsinin komissiya sədri Qasım Qasimovla da söhbətimiz əsasən bu barədə oldu. O, seçkilərə hazırlıq barədə ətraflı məlu-

mat verərək dedi ki, bu kampaniyaya start veriləndən bəri görülmüş bütün işlər qanunvericiliyin tələblərinə uyğun aparılıb. Mənəqə bütün ləvazimatlarla təmin edilmiş. Seçicilərə bildirilir

paylanıb, seçici siyahıları səsverməyə gələnlər üçün münasib yerdən asılıb.

Biz orda olarkən ilk dəfə səs verəcək gənclər Revana Hacıyeva, Zeynalabdin Məlikov və Ellada Hacıyeva mənəqədə idilər. Onlar bildirdilər ki, tələbədirlər. Seçkilərdə təkcə iştirak etmək yox, əllərindən gələni etməyi göstərməyə də hazırdırlar.

Akif ƏLİYEV,
"Azərbaycan"



Dünya olduğu kimi

Planetimizin "ağciyərləri"

Bura 2011-ci ildə dünyanın 7 möcüzəsindən biri kimi qəbul edilib... Yer kürəsinin oksigen təminatının 20 faizi buranın payına düşür... Bura həm də planetimizin "ağciyərləri" adlandırılır. Söhbət ərazisinə görə dünyanın ən böyük tropik meşələri olan Amazon meşələrindən gedir.



17 faizi bərpaulunmaz formada məhv edilib. Daha 8 faizə yaxın ərazini də eyni aqibət gözləyir. Bu isə yalnız Amazoniya sakinlərini deyil, Yer kürəsinin oksigen təminatı baxımından bütün bəşəriyyəti narahat edən bir problemdir.

Xəyalə MURADLI, "Azərbaycan"

Bilirsinizmi...



- + Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impulsu yaradır;
- + II Dünya müharibəsi illərində metal qıtlığı olduğu üçün "Oskar" mükafatları taxtadan hazırlanırdı;
- + Akulalar hər 8 gündən bir dişlərini dəyişirlər. Akulaların dişləri diş etində bərkirir və polad kimi möhkəm olur;
- + Ayın kütləsi Yerdən kiçik olduğuna görə Ayın qravitasiya güvəsi altı dəfə daha zəifdir. Yeni Ayda sizin çəkiniz indikindən 6 dəfə az olacaq;
- + Müəyyən bir dövrdə qıdqlama Çində işgəncə metodu olub. Buna səbəb bu işgəncənin bədənə iz qoymaması idi;
- + Çirkli əldə olan bakteriya sayı dünyadakı bütün insanların sayından daha çoxdur;
- + Dələlər ən yaxşı bağbandırılar. Milyonlarla ağac dələlərin toxumu hara basdırdığını unuduğu üçün yetişir;
- + İnsan səhər tezdən axşam vaxtına nisbətən 8 millimetrdən hündürdür.

Bu meşələr dünyanın ikinci ən böyük çayı olan Amazon çayının vadisində yerləşir. 6400 kilometr uzunluğa malik Amazon çayının 110 qolu var. Çay və onun qolları suyu 9 ölkənin - Peru, Braziliya, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam və Fransa Qvianası - ərazisindən toplayaraq okeana daşıyırlar. Amazon meşələri də məhz bu ölkələrin ərazisinə düşür.

Yer kürəsinin bütün tropik meşələrinin yarısından çoxunu təşkil edən Amazonun sahəsi 5 milyon kvadratmetrdən artıqdır. Meşələrin özlerinin yaşı isə 55 milyon ildən yuxarıdır.

Amazon çəngəlliklərində insanların məskunlaşma tarixi 11200 il əvvələ gedib çıxır. İlk böyük qəbilələrin məskənləri 13-cü əsrin əvvəllərində meşə ilə çayın sərhəd zolaqlarında əmələ gəlməyə başlayıb. Avropalıların ayağı yalnız 16-cı əsrin ortalarında Amazon torpaqlarına deyib.

Bura gələn ilk xəbs isə Amazonun adını tarixə yazdıran Fransisko Orellana olub. Əfsanəyə görə, bu adın verilməsi səbəb ekspedisiya əsnasında ispaniyalıların bir vətəni tayfının qadınlarını məhz qədim yunan mifologiyasındakı "Amazon" qadınları kimi döyüşkən, mübariz kimi görmələri olub.

Amazon meşələrində 400-500 hindu qəbiləsi yaşa-

yırlar. Onlardan 75-ə yaxını, ümumiyyətlə, ətraf əmələ heç bir kontaktdan məhrum həyat sürür. Ümumilikdə bu meşələrdə yaşayan hinduların sayı 400 min nəfərdən çoxdur.

Bu torpaq çox sayda çəngəllənmiş qonağın həyatına son qoyub; bəziləri yerli qəbilələrin qurbanı olub, bəziləri tropik xəstəliklərə tutularaq canını verib, bəziləri isə insan ayağı dəyməyən sıx çəngəlliklərdə yolunu itirərək, yemək və ya içməli su əldə edə bilmədiyinə görə ölüb. Bununla yanaşı, ərazinin öyrənilməsi ilə bağlı elmi işlərin aparıldığı illərdə bir çox kəşflər edilib. Burada 40 mindən çox bitki aşkar edilib. Aşağıdakı ki, bu bitkilərin bir çoxu nadir xüsusiyyətlərə malikdir və ciddi xəstəliklərin sağaldılmasına kömək edə biləcək bahalı dərman preparatlarında istifadə olunur.

Amazon meşələri dünyanın ən zəngin canlı aləminə (150 min bitki, 75 min ağac, 1300 quş, 3000 balıq, 2,5 milyon həşərat növü) malikdir. Amazonun tədqiqatı ilə əlaqədar elmi araşdırmalar davam edir. Hələ də orada yaşayan canlı aləmin dəqiq siyahısı müəyyən edilməyib. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə gəlməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma pi-

raniya balıqlarına da sahiblik edir. Bəzi mənəblərdə bu vətəni balıqların timsaha kütəvi şəklində hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə icimai quruluşunda yaşayan insanlara rast gəlinib. Müasir həyatla heç bir əlaqəsi olmadığından tədqiqatçılar onlarla və yaşadıkları yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəliblər.

Təəssüf ki, bu cür zəngin təbiət gündən-günə məhv olmaqdadır. Təkcə Peru ərazisində qanunsuz mədəniyyət fəaliyyəti nəticəsində 2001-ci ildən sonrakı dövrdə ərazinin 2 milyon hektar Amazon meşəsi məhv olub. Təkcə bu il Braziliyanın Amazon meşələrində 72 mindən çox yanğın baş verib. Bundan başqa meşəliklər qırılıb satılır. Bu ərazinin məhv olması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çəkməsinə gətirib çıxarır.

Kaliforniya universitetinin alimləri Amazon tropik meşələrinin quruma təhlükəsi ilə üz-üzə olduğunu bildirirlər. Onlar bunun səbəbini istixana qazlarının artması ilə izah edirlər.

2018-ci ildə alimlərin apardığı hesablamalar göstərib ki, Amazon meşələrinin

yişilməsini hesablamışdılar. Lakin onların hesablamaları yalnız azot ilə arqon üçün düzgün olub. Məgər ki, Marsın atmosferindəki oksigenin miqdarının dəyişmə zamanı metan miqdarının dəyişmə zamanı ilə üst-üstə düşür. İlkin versiyaya görə, sözügedən dəyişiklik biosferi aktivləşdirəcək ola bilər.

Qeyd etmək lazımdır ki, indi yeri Marsda həyatın mövcud olması ilə bağlı tam dəqiq bir sübut aşkar edilməyib. Curiosity isə qazların mənbələrinin təyin olunması üçün lazımı təchizatla sahib deyil. NASA-nın daha təkmilləşdirilmiş Mars aparıcısı qırmızı planetə gələn il göndəriləcək.

NASA-dan Marsla bağlı yeni kəşf

Mars planetində mümkün bioloji aktivlik barəsində ilk məlumatlardan sonra NASA agentliyi Mars səthində fəaliyyət göstərən Curiosity aparatının yeni kəşfindən danışdı.

Bu dəfə aparat həyatın təmin olunması üçün vacib olan daha bir element aşkar edib. Məlum olub ki, Mars atmosferində fəsil üzrə oksigenin miqdarı hətta Yer kürəsinin atmosferində olan oksigenin miqdarından daha çoxdur.

Alimlərə çoxdan bəri məlumdur ki, Marsın atmosferi 95 faiz karbondan, 2,6 faiz azotdan, 1,9 faiz arqondan,

0,06 faiz karbon monoksiddən və 0,16 faiz oksigendən ibarətdir.

Curiosity aparatının hesablamalarına əsasən, qırmızı planetin atmosferində oksigen miqdarı 30 faizə çata bilər. Yer kürəsinin atmosferində isə oksigenin miqdarı ortalama 20,94 faiz təşkil edir.

Yer kürəsində olduğu kimi, Marsda da fəsil üzrə iqlim dəyişiklikləri olur. Qışda karbon qazı planetin qütblərində qatı forması kimi donaraq atmosfer təzyiqini aşağı salır. Yayda isə karbon qazı yenidən buxarlanır.

Alimlər daha öncədən də Marsın atmosferində qazların miqdarlarının də-

yişilməsini hesablamışdılar. Lakin onların hesablamaları yalnız azot ilə arqon üçün düzgün olub. Məgər ki, Marsın atmosferindəki oksigenin miqdarının dəyişmə zamanı metan miqdarının dəyişmə zamanı ilə üst-üstə düşür. İlkin versiyaya görə, sözügedən dəyişiklik biosferi aktivləşdirəcək ola bilər.

Qeyd etmək lazımdır ki, indi yeri Marsda həyatın mövcud olması ilə bağlı tam dəqiq bir sübut aşkar edilməyib. Curiosity isə qazların mənbələrinin təyin olunması üçün lazımı təchizatla sahib deyil. NASA-nın daha təkmilləşdirilmiş Mars aparıcısı qırmızı planetə gələn il göndəriləcək.

Təbiətin dostları

Ən böyük beyinə malik böcək

Qarışqalar 100 milyon ildən artıqdır Yer üzərindədir. On min qədər növü yaşayır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.



Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi, hətta moruğu rəngdə olur. Bir qarışqa özümdən 20 dəfə ağır olan yük qaldıra bilər. Yetkin qarışqa qatı yeməyi uda bilər, onun şirasını sormaqla qidalanır. Qarışqalarda iki mədə olur. Bir mədəsində yeməyi özü üçün saxlayır, o birində isə digər qarışqalarla paylaşacağı yeməkləri toplayır.

Qarışqaların ağciyəri yoxdur. Hava bədənlərindəki dəliklərdən daxil olur və ele oradan da xaric edilir.

Qarışqalar böcək növləri arasında ən böyük beyinə malikdir. Qarışqaların sürətli qaçmasını təmin edəcək uzun qıcları var. Antenalərindən isə təkə toxunmaq üçün deyil, həm də iyləmək üçün istifadə edir.

Qarışqaların boyları 2-7 mm arası dəyişir, ancaq dölger qarışqalar olaraq bilinən növün boyu 4-5 sm-ə qədər olur. Bir qarışqanın ömrü ortalama 45-60 gün-

dür. Amma qanadlı olan kraliça qarışqalar 15 ilə qədər yaşaya bilər və bir dəfə cütləşirlər. Hər qarışqa koloniyasında ən azı bir dənə kraliça var. Kraliça qarışqalar doğuşdan qanadlılara malikdir. Başqa koloniyalar qurmaq üçün yuvadan ayrıldıqları zaman qanadlıdır.

Koloniyaların iş bölmü var. İşçi qarışqalar yuvanın içindəki zibilli çölə daşıma-

ğa və xüsusi zibilliyə götürməyə məsuldur. İşçi qarışqa çöldə bir yemək qaynağı tapdıqda, koloniyadakı digər qarışqaları yanına çəkmək üçün xüsusi bir qoxu buraxır. Qarışqalara qidalanma tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücut sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Bu işarələr yuvadakı digər işçilərin də eyni yolu təqib edərkən qida qaynağını tapmaqda yardımçı olurlar. Bir neçə deqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Bu qoxuların qarışqalar təhlükə zamanı da istifadə edirlər. Hər qarışqa yuvasının öz xüsusi qoxusu var. Onların ən böyük düşməni insanlardır.

Bakı Yeni il qarşısında




Foto Fərman BAĞIROVUNDUR

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 34-cü iclası keçirilib

Dekabrın 21-də Bakıda Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 34-cü iclası keçirilib.

AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, illin yekunlarına həsr olunmuş iclasda federasiyanın İcra Komitəsinin üzvləri, qurumun nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər.

İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər yer alıb.

Əvvəlcə iclasda 2019-cu ildə Tokioda keçirilmiş batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.

Sonra AGF-nin baş katibi, gimnastika növləri üzrə yığma komandaların baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının ilik hesabatlari dinlənilib və müzakirə olunaraq qəbul edilib.

İclasın gündəliyində duran əsas məsələlərdən biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılacaq AGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.

O cümlədən AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək ümumi yığıncağının tarixi müəyyən edilib və gündəliyi təsdiqlənib.

Komitənin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələ 2020-ci il üzrə planların müzakirəsi olub.

Beynəlxalq aləm

Britaniya parlamenti Brexit haqqında qanun qəbul etdi

Böyük Britaniya parlamentinin İcra Komitəsi ölkənin Avropa İttifaqından (AI) çıxması (Brexit) barədə qanun layihəsini qəbul etmişdir. Sənəd Brexit prosedurunun həyata keçirilməsi şərtlərini müəyyənləşdirir. Bu barədə "Röyter" agentliyi xəbər verir.



Qanun layihəsinin lehinə 358 deputat, əleyhinə 234 parlamentar səs vermişdir. Sənəd ikinci oxunuşda qəbul olunmuşdur. Bundan sonra qanun layihəsinə parlamentin pro-

fil komitəsində baxılacaq. Birleşmiş Krallıq 2020-ci il yanvarın 31-dək AI-nin tərkibindən bərfəlik çıxmaq niyyətindədir. Bu bəyanatla dekabrın 13-də Müharifəkarlar Partiyasının parlament seçkilərində inamı qələbədən sonra partiyanın lideri, Baş Nazir Boris Conson çıxış etmişdir. Dekabrın 19-da analogi bəyanatı Böyük Britaniya Kraliçası II Yelizaveta səsləndirmişdir.

Belaruslar Rusiya ilə inteqrasiyaya etiraz edirlər

Minskə son yarım ay ərzində artıq üçüncü dəfə Belarusla Rusiya arasında İttifaq Dövlət çərçivəsində "dərinləşdirilmiş inteqrasiya"ya qarşı icazəsiz etiraz aksiyası keçirilmişdir. Bu barədə "Alman dalğası" radiostansiyası xəbər verir.



Məlumatla görə, nümayişçilər təxminən üç saat ərzində "İmperiya Rusiyası ilə İttifaq yox" şüarı səsləndirmiş, şəhərdə milli bayraq

lafla yürüş etmiş və İstiqlal prospekti boyunca "canlı siper" qurmuşlar. Saxlanılan yoxdur.

Qeyd edək ki, etiraz aksiyası ərəfəsində Sankt-Peterburqda Belarus lideri Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir

Putin neft, qaz və vergilərin istisna olmaqla, digər bütün məsələlər üzrə razılaşma əldə etmişlər.

Honduras həbsxanasında qiyam: 13 nəfər həlak oldu

Hondurasın Atlantik okeanının sahilində yerləşən Tela şəhərinin həbsxanasında qiyam baş vermişdir. Məlumatla görə, atışma nəticəsində azı 13 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Bu barədə yerli polisə istinadən "Prensa" qəzeti xəbər verir. Həbsxana daxilində atışma barədə məlumatı əsaslı keşikçilərinə məbusların qohumları vermişdir. Həkimiyət orqanları və güc strukturları hadisə ilə əlaqədar hələ ki rəsmi bəyanat verməmişdir. Həbsxananın rəhbərliyi işlə məsuliyyətini nəzarətə götürmək üçün qonşu regionlardan əlavə qüvvə gözləyir.

Oten həftə ölkə rəhbərliyi Milli Penitensiar İnstitutun səlahiyyətlərini dayandırmışdır. Penitensiar sistemi və həddi-buluğa çatmamış qanun pozucularının saxlanması mərkəzlərini idarə etmək səlahiyyəti Honduras Silahlı Qüvvələrinə və polisə verilmişdir.

Pakistan və Əfqanıstanda zəlzələ baş verdi

Dünya Pakistanın şimalında və Əfqanıstanın şərqində, Hinduşu dağılarında 6,1 bal gücündə zəlzələ baş vermişdir. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat vermişdir. Zəlzələnin epitsentri Əfqanıstanın Cərm şəhərindən 51 kilometr cənub-qərbdə 210 kilometr dərinlikdə qeydə alınmışdır. Pakistan və Əfqanıstanın müxtəlif rayonlarında hiss edilən zəlzələdən sonra iki ölkənin sakinləri təşviş içində binalardan çıxıb küçələrə qaçmışlar. Zərərçəkənlər və dağıntılar barədə hələ ki məlumat verilmir.

ALLAH RƏHMƏT ELƏSİN!

Sumqayıtdan Zakir Fərəcov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə əzizi MAARIF İSMAYILOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Ünvan
AZ 1073, Bakı şəhəri, Məhəmməd prospekti, 529-cu növbəli, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəssislik - 539-59-33

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet
Tiraj 8896
Sifariş 4261
Qiyəti 40 qəpik